



#### Əvvəli səhifə 15-də

■ Rafiq Səfərov,  
Milli Arxiv İdarəsinin  
Sənədlərin nəşri  
ve istifadəsi şöbəsinin  
baş məsləhətçisi

Əlavə olaraq qeyd edirik ki, N.Nərimanov 1894-cü ildə dövrünün görkəmli pedaqoqları S.M.Qənizadə, H.Mahmudbəyov, Ə.Cəferzadə və başqalarının iştirakı ilə türk (Azerbaijan-R.S.) müsəlman əhalisi üçün ilk kütülevi kitabxana - qiraətxananın əsasını qoymuşdur. Kitabxana-qiraətxanada Azərbaycan dilində kitab fondunun Gəncəvi, M.Füzuli, M.P.Vaqif, Q.Zakir, S.Ə.Şirvani, M.F.Axundov kimi görkəmli şair və yazıçıların əsərləri toplanmış, kataloqu tərtib edilmişdir. Həmin kitabxana-qiraətxanani digərlərindən fərqləndirən cəhət buradakı ədəbiyyatın zənginliyi və müraciət edən oxucuların sayının çoxluğu idi.

N.Nərimanov 1902-ci ildə ekstern yolu ilə kamal attestatı alaraq, həmin ildə Odessadakı Novorossiysk Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Tibb fakültəsinin tələbəsi N.Nərimanov təhsilini universitetdə davam etdirə bilmiş üçün ona sərbəst şəhər təqaüdünün ayrılmazı haqqında 10 avqust 1902-ci ildə Bakı şəhər Duması nezdindəki məktəb komissiyasının sədrinə ərizə ilə müraciət etmişdir. N.Nərimanovun həmin ərizəsində o cümlədən kitabxana-qiraətxana haqqında da məlumat verilirdi : "...Bakıda ictimai fəaliyyətin 1894-cü ildə ilk kütülevi qiraətxana - kitabxananı açmağımla başlayır ki, bunun şəhərə lazımi faydası olmuş və bu haqda təkcə yerli "Kaspıy" qəzeti deyil, digər qəzetlərin səhifələrində də məlumatlar verilmişdir. Özümə rəvə bilirom ki, 1894-cü ilin "Novoe Obozrenie" qəzətində yuxarıda qeyd edilən qiraətxanaya dair dərc olunmuş felyetondan bir sətiri qeyd edim: "Cari il aprelin 12-də Nərimanov tərəfindən baha olmayan qiraətxananın açılması bizim ziyanlılar üçün çox sevindirici hadisə olmuşdur. Aprelin 12-dən oktyabrın 1-dək qiraətxanaya 3833 nəfər gələn olmuşdur (giriş 2 qəpik; kasıblar üçün pulsuz) ... Pullu 525 nəfər, pulsuz isə 280 nəfər, gəlir 416 rubl, xərclər isə 550 rubl təşkil etmişdir. Qiraətxana 13 rus, 10 ərəb, fars, tatar, 3 gürcü, 2 erməni, 1 yəhudİ qəzetlərini almışdır və alır. Hesabatdan göründüyü kimi, qiraətxananın təşəbbüskarı öz cibindən 134 rubl artıq xərcəmeli olur. Nərimanov pedaqoq əməkələ məşğul olan ziyanlı müsəlmanlardandır, əger o, həminin qəpik dalınca qədidi Bakı üçün qeyri-adı sayılan bir işe girişibse, təkcə elə buna görə... heç olmasa şəhər özünüdürəsi onun təşəbbüsünə dəstək olmağa, qiraətxanaya cüzi de olsa, pul ayırmağı tələsməlidir-xüsüsən de ona görə ki, səhərin öz bahalı olmayan kitabxanası yoxdur."

N.Nərimanov 1891-1902-ci illərdə Bakıda fəaliyyəti dövründə Azərbaycanın digər qabaqcıl ziyanlıları ilə berabər bir sıra mədəni, ictimai və pedaqoq məsələlərin həllində fəal iştirak etmişdir. 1906-ci ildə Bakıda fəaliyyətə başlamış "Nicat" müsəlman maarif cəmiyyətinin işində H.Zərdabi, Mahmud bəy Mahmudbəyov, Üzeyir Hacıbəyov, Məşədi Əzizbəyov, Sultan Məcid Əfəndiyev və başqaları ile yanaşı N.Nərimanov da yaxından iştirak etmişdir. "Nicat" cəmiyyətinə müxtəlif illərdə H.Ağayev, İsa bəy Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, Ə.Topçubaşov sədrlik etmişdir. "Nicat"ın tərkibində demokratik ziyanlılarla yanaşı, milli burjuaziya nümayəndələri də var idi. N.Nərimanov maarifçi ziyanlılar-H.Zərdabi, M.Mahmudbəyov, A.Əfəndiyev, Ü.Hacıbəyov, Abdulla Şaiq, F.Ağayev və başqaları ilə birlikdə 1906-ci ildən avqust ayında Bakı şəhərində Qafqaz (Azərbaycan) müsəlman müəllimlərinin I qurultayının keçirilməsindən yaxından iştirak etmişdir. N.Nərimanov Bakıda yalnız pedaqoq və ictimai fəaliyyətə məşğul olmamış, ədəbiyyat və incəsənət sahəsində də yorulmadan çalışmışdır. O, 1894-cü ildə "Nadanlıq" pyesi ni Azərbaycan dilində çap etdirmiş, 1895-ci ildə "Dilin bələsi, yaxud Şəmdan bəy" komedyasını, 1896-ci ildə məşhur "Bahadır və Sona" romanının birinci hissəsini, 1899-cu ildə isə "Nadir şah" kimi məşhur əsərləri ni, habelə bir çox publisistik məqalelər, Azərbaycan və rus dillərini öyrə-



Xalq Komissarları Sovetinin sədri N.Nərimanov Azərbaycan Zəhmətkes qadınlarının I qurultayının nümayəndələri arasında

# Həyatını xalqına həsr etmiş insan

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadımı Nəriman Nərimanovun ömür yolu xalqa xidmət nümunələri ilə son dərəcə zəngindir

nənlər üçün dərsliklər yazmışdır. 1899-cu ildə nəşr etdirdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", "Mülliimsiz türk dilini öyrənməkdən ötrü ruslар üçün asan kitabça", "Mülliimsiz rus dilini öyrənməkdən ötrü müsəlmanlar üçün asan kitabça" əsərləri dərsliklərin tərtib edilmişsi işində ireliyə doğru atılmış bir addım idi. "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" uzun müddət Azərbaycan məktəblərində istifadə edilmişdir.

N.Nərimanovun çox mühüm bir xidmətlərindən biri də ana dilini qorumaq və inkişaf etdirmek idi. Qeyd edirik ki, o zamanlar ana dilinə aid dərslik yazmaq çox mühüm bir hadisə idi. Umummilli lider Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərmanında XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid dərslik və dərs vəsaiti yazılınca nəşr etdirənlərin cərgesində Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Chernyayevski, Mirzə Ədülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədətəqsi Sidqi, Üzeyir Hacıbəyov, Abdulla Şaiq yanaşı, N.Nərimanovun adını da vurğulmuşdur.

N.Nərimanov həqiqi xalq xadımı idi. O, xalqın istismar, zorakılıq, cəhəlet və nadarlığın pəncəsindən xilas edilməsi üçün müxtəlif mübarizə üsullarından iştirad etmişdir. N.Nərimanov müxtəlif qəzet və jurnallarda bir çox məqalelər dərc etdirərək, Azərbaycan xalqını oyanmağa, öz hüquqları uğrunda mübarizəyə qalxmaga səsleyirdi. Onun iştirak etdiyi müxtəlif mətbuat orqanlarında - "Hümmət", "Füqəra fuyuzatı", "Kas-

piy", "Bakinskiy raboçiy", "Həyat", "İrşad", "Bəsirət", "Tərcüman" və başqalarında çap etdirdiyi məqalələr xalqların azadlığı, inkişafi məqsədinə xidmət etmişdir.

N.Nərimanov siyasi fəaliyyətə Odessada tələbə herəkatında iştirak etmekle başlamışdır. N.Nərimanovun 1906-ci ildən başlayaraq mətbuatda çıxışları açıq siyasi məna daşımışdır. O, müxtəlif qəzetlərdə dərc etdirdiyi məqalələrde çarizmin milli ayrı-seçkilik və ruslaşdırma siyasetinə qarşı çıxış etmiş, "hürriyət" məfhu mu onun məqalələrinin əsas mövzulardan biri olmuşdur. N.Nərimanov 1906-ci ildə yazdı: "Ya hürr yaşamalı, ya hürriyət yolunda getməli!.. Yoxsa bu yaşayış yaşayış deyildir". N.Nərimanov xalqımızın azadlığı və müstəqilliyi yolunda ardıcılı olaraq mübarizə aparan, hürriyət yolunda heyatını qurban veren görkəmli tarixi şəxsiyyətlərdən biri olmuşdur.

N.Nərimanov 1906-ci ilin dekabrında təhsilini başa vurmaq üçün Odessaya getmişdi. O, 1908-ci ildə Odessadakı Novorossiysk Imperator Universitetini bitirərək Bakıya qayıtmış və şəhər xəstəxanásında işə dəvələmişdir. N.Nərimanov 1909-cu ilin evvəllərində Tiflisə gedərək, orada xəstəxanada həkim-terapevt işləmiş, həmin ilin martın 1-də inqilabi fəaliyyətinə görə həbs edilərək Metex qalasındaki həbsxanaya salınmış, sentyabr ayında isə Həştərxana sürğün edilmişdir. O, sürgündə olduğu müdəddətə Qafqazla əlaqələrini kəsməyərək, yerli mətbuatla fəal əməkdaşlıq etmiş, mədəni-kütləvi təşkilatların işində iştirak etmiş, həkimliklə məşğul olmuşdur. Həştərxan Xalq Universitetinin sədri olan N. Nərimanov Həştərxan quberniyasının həkimlərinin

II qurultayında "Şurayı-İslam" cəmiyyəti adından çıxış etmiş, Həştərxan Şəhər Dumasının üzvü seçilmişdir. N.Nərimanov Həştərxanda sürgündə olarken yerli "Bürhani tərəqqi", "Astraxanski listok", "Astraxanski kray", "Astraxanski vestnik", "Prikaspinski kray" adlı qəzetlərdə, habelə "Semeynoye vospitaniye" adlı jurnalda təlim-tərbiyə, xalq maarifi və məktəb məsələlərinə dair çoxlu məqalələrlə çıxış etmiş, 1911-ci ilin fevral ayından "Prikaspinski kray" qəzətində müsəlman şöbəsinə rəhbərlik etmişdir.

N.Nərimanov 1902-1908-ci illərdə Odessada Novorossiysk Imperator Universitetində oxuduğu dövrə ictimai-siyasi fəaliyyətini bir qədər də gücləndirmişdir. N.Nərimanov universitetdə oxuyarken bir qrup tələbə ilə Baxçasaraya gedərək, orada teatr tamaşaları vermiş, İsmayıllı bəy Qaspıralı ilə görüşmüştür.

1904-cü ilin oktyabrında Bakıda bir qrup azərbaycanlı demokrat ziyanlıları - M.Ə.Rəsulzadə, M.Mirqasimov, M.Hacıyev, A.Kazımkəzadə, M. Hacınski və başqalarının birgə səy nöticəsində müsəlman aləmində ilk sosial-demokrat "Hümmət" təşkilati fəaliyyətə başlayır. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1904-1905-ci illərdə ilk sosial-demokrat qəzeti olan qeyri-legal "Hümmət" qəzeti çapdan çıxmış və 1905-ci ilin fevralına kimi Bakıda Azərbaycan dilində dərc edilmişdir. N.Nərimanov həmin ilən "Hümmət"ə daxil olmuşdur. 1905-ci ilin fevralınadək çıxan "Hümmət" qəzeti 6-ci nömrəsindən sonra "zərərlı istiqamətinə görə" bağlanmışdı.

Davamı səhifə 17-də

# NƏRİMAN NƏRİMANOV



**Hayatını xalqına  
həsr etmiş insan**

**Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun ömür yolu xalqa xidmət nümunələri ilə son dərəcə zəngindir**

**G**örkəmli pedaqoq, publisist, dramaturq, həkim, ictimai-siyasi xadim, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində yoxsul ailədə anadan olmuşdur. O, ilk təhsilini Tiflis müsəlman rəhəni məktəbində almışdır.

N.Nərimanov 1882-ci ildə Qori şəhərindəki Zaqqafqaziya Müəllimlər Seminariyası nəzdindəki ibtidai məktəbə daxil olmuş və oranı bitirdikdən sonra - 1885-ci ildə seminariyanın tatar

(Azərbaycan) şöbəsinə qəbul olunmuşdur. Seminariyanı bitirməyinə bir neçə ay qalmış - 1889-cu il noyabrın 20-də N.Nərimanovun atası qəflətən vefat etmiş və bu ağır itki onun təhsilini davam etdirməsi ilə bağlı planlarına güclü təsir göstərmişdir. Sonralar N.Nərimanov öz avtobiografiyasında qeyd edirdi: "Bu hadisə mənə çox ağır təsir etdi və mən dərslerimi davam etdirmek haqqında arzularımla vidalaşaraq, atamın ölümündən sonra yaşayış üçün vəsaitsiz qalmış ailəm haqqında düşünməli oldum".

Daima maddi sıxıntılarla üzülen N.Nərimanov çətinliklə deolsa, nəhayət ki, 1890-ci ildə Qori seminariyasını müvəffeqiyyətlə bitirək, müəllim adını al-

mağa müvəffəq olur. N.Nərimanova seminariyanı bitirməsi haqqında 1890-ci il iyunun 5-də 201/364 №li səhadətnamə verilir.

N.Nərimanov Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının əsasən azərbaycanlıların yaşadıığı Qızılhacılı kəndində məktəbdə pedaqoji fəaliyyətə başlayır. Yeri gəlmışkən, qeyd edək ki, 1875-ci ildə kənd əhalisinin vəsaiti hesabına yaradılmış Qızılhacılı məktəbi Borçalı qəzasında azərbaycanlılara dünyəvi təhsil verən yegane təhsil ocağı olmuşdur. Çarizmin ucqarlarında yeritdiyi mürtece siyaset nəticəsində Qızılhacılı kəndinin ümumi geriliyi, əhalinin avam hissəsinin elmə və

**"Nəriman Nərimanov böyük və qaynar həyatını bütünlükə xalq işinə sərf etmişdir"**

**Heydər Əliyev**

məktəbə laqeyd münasibəti N.Nərimanovun "Nadanlıq" əsəri üçün çoxlu material vermişdi. O, Qızılhacılı kəndinin ibtidai məktəbində bir il müəllim işlədikdən sonra 1891-ci ildə Bakıya köçərək, həmin ilin yanında xüsusi rus-tatar məktəbində dərs demiş, payızında isə A.İ.Pobedonostsevin 6 sinifli xüsusi progimnaziyasının hazırlıq sinifinə müəllim qəbul olunaraq, 1896-ci ildək orada müellimlik fəaliyyətini davam etdirmişdi. 1896-ci ilin sentyabrında progimnaziya dövlət gimnaziyasına çevrildikdən sonra N. Nərimanov isdən kənarlaşdırılmışdı. Çünkü həmin dövrədə çarizmin yeritdiyi mürtece siyasetə əsasən, müsəlmanların (azərbaycanlılarının) dövlət gimnaziyasında dərs deməye hüquq yox idi. N.Nərimanov çətinliklə də olsa, Qafqaz Tedris Dairəsi popeçitelinin 5 iyun 1896-ci il tarixli 4721 № li təklifi, həmçinin maarif nazirinin icazəsi ilə əvvəl real məktəbine, sonra isə - 1896-ci ilin avqustun sonlarında Bakı kişi gimnaziyasına sınıf rəhbərinin köməkçisi və Azərbaycan dili müəllimi qəbul edilir. N.Nərimanov gimnaziyadakı vicedanlı fəaliyyəetine görə 1897-ci ildə gümüş medalla mükafatlandırılmışdır.

N.Nərimanov həmin dövrədə həmçinin Bakı bazar günü məktəbində və axşam kurslarında da pedaqoji fəaliyyət göstərmişdi. Bazar günü məktəblərdə və axşam kurslarında mütərəqqi ziyanlılar - müəllimlər, yazıçılar, həkimlər pulsuz işləyir, yaşılı əhaliyi sadad öyrədir, həmin məktəb və kursların xeyrinə teatr tamaşaları göstərildilər. Onların sıralarında N.Nərimanov, görkəmli yazıçı Ə.Haqverdiyev, M.S. Ordubadi, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Ərəblinski və başqaşaları olmuşdur. N.Nərimanov bir dramaturq və teatr tamaşalarının təşkilatçısı kimi görkəmli azərbaycanlı artist H.Sarabskinin səhnə fəaliyyətinə celb edilməsində böyük rol oynamışdır. Həmin vaxtlarda teatr truppalarının repertuarında N.Nərimanovun "Nadir şah", "Bahadır və Sona" və başqa dramatik əsərləri böyük yer tuturdur.

XIX əsrin sonu-XX əsrin evvələrində Rusiya imperiyasının ucqarlarında, o cümlədən Azərbaycanda böyük mütərəqqi hərəkat meydana gelmişdi. Bu hərəkatın başlıca məqsədlərindən biri geniş xalq kütütləri arasında məariflənmə, savad və mədəniyyət yaymaq, millətin qəfət yuxusundan oyanmasına, onun mədəni tərəqqisinə, sahadsızlığını, geriliyin və cehal-

tin aradan qaldırılmasına nail olmaqdan ibarət idi. Geniş xalq kütütləri arasında bu hərəkatın genişlənməsi çar məmurlarını ciddi narahat edirdi. Çar hakimiyyətinin narahatlılığını eks etdirən tarixi mənbələr Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondlarında mühafizə edilir. Azərbaycan ədəbiyyatında mütərəqqi hərəkatın müşahidə edildiyi haqqında Bakı qubernatoru dəftərxanasının müdürü tərəfindən Polis Departamentine ünvanlanmış 14 noyabr 1901-ci il tarixli 1986 № li məlumatda qeyd edilirdi: "Tatar ədəbiyyatında yenilikçi hərəkatın müəllifləri Bakıda yaşayan bir neçə müsəlmanlardır: a) Bakıda nəşr edilən gündəlik "Kaspıy" rus qəzetiñin redaktoru, vəkil, universitetin hüquq fakültəsinin bitirmiş Əlimərədan bəy Topçubaşov; b) həmin qəzetiñ eməkdaşı, Tiflis real məktəbində tədris kursunu bitirmiş və təhsilini Parisdə davam etdirmiş Əhməd bəy Ağayev; s) həmin qəzetiñ eməkdaşı, keçmiş müəllim, universitet təhsili almış Həsən bəy Məlikov; c) Bakı İmperator III Aleksandr kişi gimnaziyasında sınıf rəhbərinin köməkçisi, Müəllimlər İnstututunda təhsil almış Nəriman Nərimanov; d) Bakı şəhərində rus-tatar məktəbinin nəzarətcisi, yuxarıda adı çəkilən institutda təhsil almış Məcid Qəniyev; e) ...Həbib bəy Mahmudbəyov". Həmin məlumatda yenilik tərəfdarları siyahısında dövrünün qabaqcıl, mütərəqqi ziyanlıları - H.Zərdabi, Ə.Topçubaşov, Ə.Ağayevlə ya-naşı N.Nərimanovun da adı çəkilirdi.

Azərbaycanda yaranan yenilikçi hərəkatın əsasən yeni məktəb ideyası, ana dili təlimi ilə əlaqədar olması haqqında Polis Departamentine göndərilmiş həmin məlumatda həmçinin qeyd edilirdi ki, Bakı quberniyasının hüdudlarında "yenİ səs üsulu ilə azərbaycanca savad öyrədən yalnız bir xüsusi məktəb vardır ki, onun da əsası Goyçayda, Goyçay qəzasının Bigir kəndinin sakını Hacı İbrahim Əfəndi tərəfindən qoyulmuşdur və onun şəxsən müdirlik etdiyi məktəb heç kimin nəzarəti altında deyildir... Xalq Məktəbləri Direksiyasının ixtiyarında olan bütün rus-tatar məktəblərində dərslər yeni səs sistemi üzre keçirilir". Bakı polismeysterinin Bakı quberniyasında mətbəə, litoqrafiya və digər müəssisələri idarə edən əlahiddə məmura ünvanlaşdırığı 26 sentyabr 1897-ci il tarixli 5126 № li digər məktubunda N.Nərimanovun kitabxana-qiraetxana açıldığı haqqında məlumat qeyd edilirdi.

**Davamı səhifə 16-da**

## Əvvəli səhifə 16-da

1904-cü ilin oktyabrından 1905-ci ilə qədər nəşr olunan "Hümmət" in 6 sayının heç bir nüsxəsi biziñ gəlib çatmamışdır. M.Ə.Rəsulzadə "Hümmət" in Qafqazda türk mətbuatı sırasında ilk partiya orqanı olduğunu qeyd etmişdi. "Hümmət" təşkilatına daxil olmuş demokratik ziyanlılar sırasında N.Nərimanov, S.Əfəndiyev, Ə.Agayev, M.Ə.Rəsulzadə, M.Əzizbəyov, M.Mirqasəmov, I.Asurbəyov, Q.Qarabəyov və başqaları da vardır. 1905-ci ilin fevral və avqust aylarında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı "Hümmət" əhalinin sakitləşdirilməsində və qırğınların qarşısının alınmasında böyük rol oynadı.

Çar hökuməti universiteti müvəqqəti olaraq bağladıdan sonra N.Nərimanov Bakıya qayıtmış və 1905-ci ilde "Hümmət" Sosial-Demokrat Partiyasına daxil olaraq, bu təşkilatın fəaliyyətində yaxından iştirak etmişdir. Rusiyada başlanan inqilabi hərəkətlər olaraq N.Nərimanov Zaqqafqaziyada böyük işər aparmışdır. O, 1906-ci ilde Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının programını Azərbaycan dilinə tərcümə etmişdir. Həmin dövrə İran inqilabçıları ilə six əlaqə saxlamış, İran sosial-demokrat "İctimaiyyum-amiiyyum" ("Mücahid") partiyasının əsasını qoynanlardan biri olmuşdur. 1906-ci ildən başlayaraq N.Nərimanovun mətbuatdakı çıxışları mədeni, maarif və təhsil problemləri ilə yanaşı açıq siyasi məzmun daşmış, "Irşad" və "Heyat" qəzetlərinde silsilə məqalələr dərc etdirmişdir. 1906-1907-ci illerde "Heyat" və "Irşad" qəzetlərində, 1917-1918-ci illerde isə "Hümmət" qəzetində nəşr etdirdiyi bir çox məqalələrində xalqlar dostluğunu və beynəlmiləciliğin idyalarını təbliğ etmişdir.

"Hümmət" qəzeti 1917-ci il iyulun 3-de "Hümmət" təşkilatının orqanı kimi yenidən nəşrə başlamışdır. Bu zaman "Hümmət" in redaktori artıq N.Nərimanov idi. M.Ə.Rəsulzadənin başçılıq etdiyi bir qrup ziyanlı artıq "Hümmət" təşkilatından uzaqlaşmışdı.

Qeyd edirik ki, N.Nərimanovun Həstərxanadakı fəaliyyətinin 1 dövrü (oktyabr 1909-cu il-iyul 1913-cü il) ve sonrakı dövrü (1918-ci ilin iyulundan 1919-cu ilin iyul ayına qədər) Həstərxan Vilayet Dövlət Arxivinin fondlarında saxlanan sənədlərdə öz eksesini tapmışdır. Akademik H.Əhmədov Həstərxan Vilayet Arxivində, habelə MDB-yə daxil olan bir sıra ölkələrin arxivlərində saxlanılan arxiv sənədlərini tədqiq edərək, N.Nərimanovun pedagoji fikirləri haqqında dolğun tədqiqata nail olmuşdur.

N.Nərimanov 1918-ci ilde aprelin 25-de şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edilmişdir. Şəhərin sanitər vəziyyəti, şəhər müəssisələrinin, xəstəxanaların, təhsil müəssisələrinin vəziyyəti ilə bağlı tədbirlər görmüş, onun teklifi və imzası ilə Bakı Xalq Komissarları Sovetinin kağız pul nişanları buraxılmışdır. 1918-ci ilin iyun ayında o, xəstələrin və müalicə üçün Həstərxana gondərilir. N.Nərimanov 1919 -cu il iyulun 2-dən 1920-ci il may ayının 16-na kimi Moskvanın sərençamında olmuş və RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərqi şöbəsinin müdürü, sonra isə xalq milletlər komissarının müavini vezifələrində işləmişdir.

Sovet Rusiyasının XI Qırmızı Orduyu tərəfindən Azərbaycanın işgal edilməsi nəticəsində iki ilə yaxın müstəqil dövlət kimi yaşamış Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Azərbaycan sovetləşdirildikdən sonra bütün hakimiyəti elə keçirmiş Azərbaycan K(b)P Mərkəzi Komitesi yeni yaradılmış Azərbaycan İnqilab Komitəsini ölkədə ali dövlət hakimiyəti orqanı elan etdi. 1920-ci il mayın 16-də Bakıya gələn N.Nərimanov mayın 17-dən İnqilab

Komitəsinin iclaslarına sədrlik etməyə başladı. N.Nərimanovun sədrliyi ilə Azərbaycan İnqilab Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti formalasdırılır. N.Nərimanov həmçinin xalq xarici işlər komissarı təyin olunur. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin rəhbərliyi və iştirakı ilə hazırlanaraq 2009-cu ildə nəşr edilmiş "Azərbaycan İnqilab Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Soveti iclaslarının protokolları" adlı sənədlər məcməusi Azərbaycanda sovet hakimiyətinin yaranması şəraiti və səbəblərini öyrənmək üçün ən mötəbər mənbələrindən.

Azərbaycan Respublikasının dövlət arxivlərində saxlanılan tarixi sənədlər təsdiq edir ki, Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti rehbərlərinin əsasən milli kadrlardan formalasdırılmasına baxmayaraq, respublikada bütün hakimiyət sükənini əlinde cəmləşdirmiş Azərbaycan K(b)P Mərkəzi Komitəsi digər milletlərin nümayəndələrindən təşkil edilmişdir. Burada həllədici rolu İ.Stalin, S.Kirov, Q.Kaminski, S.Oronikidze, A.Mikoyan, Mirzoyan və başqaları oynayırdı. N.Nərimanov "Bakı Komitəsi"nə" soxula bilmış Sarkis, Mikoyan, Mirzoyanın şəxsində daşnak xilqətli "erməni kommunistləri"nə, onların Azərbaycanda yürütəmək istədikləri müstəmləkəçi siyasetə qarşı barışmaz mübarizə

rədd edərək, ona qarşı mübarizə aparmışdır. N.Nərimanov xalqının azadlığı və müstəqilliyi yolunda ardıcıl olaraq mübarizə aparmış və bu yolda canını qurban vermiş tarixi şəxsiyyətlərdəndir.

N.Nərimanov 1921-ci ildən Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, 1922-ci ildə ZSFSR MİK-nin sədri seçilmiştir. 1922-ci il dekabrın 30-da SSRİ-nin yaradılması ilə əlaqədar SSRİ MİK-nin ilk dörd sədrindən biri olmuş və bu vəzifədə ömrünün sonuna qədər çalışmışdır. N.Nərimanov 1925-ci il martın 19-da Moskvada vəfat etmişdir.

N.Nərimanova həsr edilmiş ən böyük tədbir onun sağlığında, 1925-ci il fevralın 25-də onun ictimai və ədəbi fəaliyyətinin 30 illiyine həsr edilmiş yubiley tədbirləridir. 1926-ci ildə onun Moskvada rus dilində ki cildlik əsərləri çap olumuşdur. Bu tədbir xalqımızın unudulmaz olmuş N.Nərimanovun tarixi xidmətlərinə verilən yüksək qiymət idi. Moskva Şərqsünaslıq İstututu uzun müddət onun adını daşımışdır. Sonrakı dövrlərdə ölkədə baş vermiş məlum hadisələrlə əlaqədar olaraq N.Nərimanov sanki bir müddət unuduldu. 1935-ci ildə onun yalnız bedii əsərləri çap olundu. Sovet hakimiyətinin 30 illik bir dövrü ərzində onun həyat və fəaliyyəti demək olar ki, tədqiqata celb edilmədi.

1956-ci ildə şəxsiyyətə pərəstiş dövrünün aradan qaldırılması ilə N.Nərimanovun zəngin əsirinin tədqiqi

xidmətlərini yüksək qiymətləndirərək, qeyd etmişdir: "Nəriman Nərimanov böyük və qaynar həyatını bütünlük xalq işinə sərf etmişdir".

N.Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və Dərbənd kimi ərazilərini itmiş, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürekkeb olaraq qalırdı. Onun qətiyyəti nəticəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanmış, Bakı Azərbaycanın paytaxtı kimi tənmişdir. Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını ala bilməmişdir.

N.Nərimanov Azərbaycanda mili ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş, Bakı-Culfa dəmir yolu, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilişini başa çatdırılmışdı.

N.Nərimanovun həyat və fəaliyyətini eks etdirən zəngin sənəd və arxiv materialları Azərbaycan Respublikasının bir sıra dövlət arxivlərinin müvafiq fondlarında mühafizə edilir. Həmin fondlardan bəzilərini qeyd edirik:

Azərbaycan SSR-in yaranması və inkişafını işıqlandıran nadir sənədlər Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan Azərbaycan İnqilab Komitəsinin, Azərbaycan SSR Xalq Komissarları Sovetinin fondlarında, habelə digər fondlarda mühafizə olunur. Burada İnqilab Komitəsinin dekretləri, qərarları və əmrləri, iclas protokolları, pro-

# Həyatını xalqına həsr etmiş insan

**Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadımı Nəriman Nərimanovun ölüm yolu xalqa xidmət nümunələri ilə son dərəcə zəngindir**

aparmışdır. N.Nərimanov Mərkəzi Komitəye, İ.Stalinə, L.Trotskiyə, K.Radekə göndərdiyi "Ucqarlıarda inqilabımızın tarixinə dair" adlı iri həcmli məktub-meruzəde qeyd edir: "... Azərbaycan sovetləşdirilərken Rusiyada edilən sehv'lərə yol verilməməli, yerli şəraitlə hesablaşmalı, nümunəvi sovet respublikası yaradılmalıdır..." N.Nərimanov meruzədə daha sonra qeyd edirdi: "...Musavat hökuməti hakimiyəti müsəlman kommunistlərə təhvil verdiyi haqqında akt tərtib etmişdir... hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya varmı? Mən tədqiq edirəm, nə qədər ki, Mirzoyanlar Azərbaycana qarşı yürütdükləri menfur siyasetdən əl çəkməyibidir, Azərbaycanda belə partiya yoxdur və olma yacraqdır... partiya günbəgün deyil, saatbasat parçalanır... Azərbaycan daşnak siyaseti tam güc ilə həyata keçirilir... Serqo və Stalinin siyasi AK(b)P MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır". N.Nərimanov müraciətlərində daşnak kommunistlərinin bütün Zaqqafqaziyada, o cümlədən Azərbaycanda maskalanmış şəkildə anti-Azərbaycan siyaset yürütməsinə, partiya üzvləri sıralarında "qati millətçilik" ehtiraslarını, siyasi münaqış və intriga meyillərini qızışdırması kimi iyrənc hərəkətlərinə son qoyulmasını dəfələr xahiş etmişdir. N.Nərimanov Azərbaycan partiya təşkilatına, Bakı Komitəsinə, Neft Komitəsinə başçılıq edən erməni daşnakları və rusların hər vəchle yürütdükləri Azərbaycanı simasızlaşdırmaq siyasetini

qızın əsas mərhəlesi başlandı. İlk tədqiqat əsəri Vəli Məmmədova məxsus olmuşdur.

Öten əsrin 70-ci illərində 100 illik yubileyi ilə əlaqədar N.Nərimanov haqqında ilk dəfə olaraq geniş rəsmi dövlət və partiya sənədləri qəbul olundu. Həmin dövrə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin N.Nərimanovun 100 illiyinə həsr olunmuş təntənəli iclasdakı, habelə Bakıda və Ulyanovskda heykəllərinin açılışındakı çıxışları N.Nərimanovun tarixi xidmətlərini qiymətləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Ümummülli lider Heydər Əliyevin 1997-ci il yanvarın 31-de AMEA-dakı görüşlərindəki nitqlərində N.Nərimanovun Azərbaycan tarixində mövqeyi və xidmətləri işıqlandırılmışdır.

N.Nərimanov, hər şeydən əvvəl, görkəmli dövlət xadımı olmuşdur. O, xalqımızın azadlığı və müstəqilliyi yolunda ardıcıl mübarizə aparan, bu yolda öz həyatını qurban verən nadir şəxsiyyətlərdəndir. Bir maarifçi kimi xalqın savadlanması üçün Bakıda ilk kütləvi qira - etxanaların təşkilindən başlamış, Azərbaycan Xalq Komissarları Sovetinin sədri, Zaqqafqaziya İttifaq Sovetinin Sədri, SSRİ Mərkəzi İcraiyyə Komitesi sədrlərindən biri kimi böyük vəzifələrə yüksəlmiş, xalqın mənafeyini hər şeydən əziz və uca tutmuşdur. N.Nərimanov tarixdə ibtidai məktəb müəllimliyindən SSRİ MİK-nin ilk dörd sədrindən biri seviyyəsinə yüksələn bir şəxsiyyət olmuşdur. Ümummülli lider Heydər Əliyev N.Nərimanovun xalqımız qarşısında

tokollara əlavələr, Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun xalq təsərrüfatının bərpası, mədəni inqilabın həyata keçirilməsi, xalqın maddi rifahının yüksəldilməsi məsələlərinə dair komissarlıqlarla, idarələrlə, qəza inqilab komitələri ilə yazılmaları mühafizə olunur.

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin bir sıra fondlarında, o cümlədən Bakı Şəhər İdəresi, Bakı Quberniya İdəresi, Bakı qubernatorunun dəftərxası, Bakı qradonaçalnikinin dəftərxanası, Bakı real məktəbi, III Aleksandr Bakı kişi gimnazisi və başqa fondlarda N.Nərimanovun 1891-1902; 1914-1919-cu ilədək Bakıdakı görüslerindəki nitqlərində N.Nərimanovun Azərbaycan tarixində mövqeyi və xidmətləri işıqlandırılmışdır.

Azərbaycan Respublikası Dövlətiyyat və İncəsənət Arxivinin fondlarında xalqımızın XIX əsrənən başlayaraq günümüze qədər olan dövrə aid ədəbiyyat və incəsənətinin özündə eks etdirən sənədlər toplanmışdır. Həmin fondlarda N.Nərimanovun həyatının müxtəlif dövrlərinə aid sənədlər də vardır.

Bələdliklə, Azərbaycan Respublikasının dövlət arxivlərində N.Nərimanovun həyat və fəaliyyətini tədqiq etmek üçün zəngin arxiv və sənəd materialları mühafizə olunur. Tədqiqatçılar dövlət arxivlərinin oxu zallarında dövlət arxiv fondu sənədlərinin, onlara dair elmi məlumat bankından istifadə etmek hüququna malikdirlər. Tədqiqatçıların dövlət arxivlərinin oxu zallarında istifadəsi təqqiyyət olmalıdır. Azərbaycan Respublikası dövlət arxivlərinin oxu zallarında işləməsi qaydaları ilə müəyyən edilir.

**NƏRİMAN NƏRİMANOV**  
17